

NƏSİMİDƏN NƏSİMLƏR

Nəsimi inikasında şəxsiyyət bütövlüyü



İnsan oğlu özünü tanıyandan bəri kimliyi ilə bağlı dərin duyğu və düşüncə burulğanına düşmüş, öz təbii fiziki vücudunda birləşən zəngindən-zəngin, geniş-dən-geniş, ruhi-mənəvi aləmi qavramağa can atmış və bu yöndə gərgin, yorucu fikir, təfəkkür var-gəlləri etmişdir. İrsi XIV əsr müsəlman-şərq mədəniyyətinin qopmaz-ayrılmaz parçası olaraq meydana çıxmış, Səyid İmadəddin Nəsimi də keşməkeşli ömrünün çoxunu məhz, belə ağır, çətin sorğu-sual üçbucağında keçirmiş, hər bir əsərində "bütöv şəxsiyyət" axtarışına çıxaraq insan kamalının əngin üfüqlərində bərq vuran şəfəqlərin parıltı və işıltılarını qələminin ucuna götürməklə, öncə çağdaşlarını, sonra isə bəşəriyyəti iman, əqidə, məslək işığına qovuşdurmağı özünün başlıca yaradıcılıq istəyinə çevirmişdir. Sənetkarın lirik rübabının sarı simindən soraq verən "Nə əcəb" rədifli qəzəl də belə yüksək estetik tələbatdan doğmuşdur:

1.Ey könül, hər bir vücuddan can umarsan, nə əcəb!

Bikərəmdən lütv ilə ehsan umarsan, nə əcəb!

(S.İ.Nəsimi, "Mən bu cahana sığmazam", Bakı, "Gənclik", 1991. səh.359).

(Ey könül, hər vücudu bir qara qəpiyə dəyməyən-dən sən arxa, direk, təsəlli və təskinlik gözləyirsən, bu qəribə deyilmə? Yoxsa, sən əliaçıqlığın nə olduğunu bilməyen kimsədən ən incə şəkildə ediləcək yaxşılıq umursan? Bunu səndən gözləməzdim!)

Göründüyü kimi burada "Bivücud"un qarşısında "can", "bikərəm"in qarşısında "lütv və ehsan" durur və hər iki şəxsiyyət tipini bir neçə baxımdan əsaslandırır. Bu əsaslandırma aydın biçimdə göstərir ki, təbii-fiziki varlığı ruh və ruhdan qaynaqlanan can, lütv və ehsan kimi ali keyfiyyətlər, qeyri-kamil insanı isə naqis əxlaqi cəhətlər (xəsislik, qədirbilməzlik, diqqətsizlik) şərtləndirir. Qəzelin sonrakı beytləri bu düzəni qoruyub saxlayaraq şəxsiyyət tiplərinin ən müxtəlif estetik baxış bucaqlarından səciyyələndirir.

2.Bişəriətlər nə bilsin, ənbiyanın şərtini,

Bitəriqətdən rəhi-ərkən umarsan, nə əcəb!

(şəriətə qail olmayanlar peyğəmbərlərin nə kimi şərtlərə və hansı aparıcı keyfiyyətlərə malik olduqlarını axı haradan bilə bilərlər. Sən heç bir əqidəyə qulluq etməyən vecsiz adamlardan mənzil başına getmə-

yi asanlaşdırın yol işarələrini tanımağı gözləyirsən, qəribədən də qəribə deyilmə?)

Ənənəvi təsəvvürlərə əsasən, hər peyğəmbərdə beş şərt olmalıdır: "İsmət, əmanət, fətanət(zəka), sidq və təbliğ".

Xırda məzhab və təriqət fərqləri nəzərə alınmasa, bu göstərici ümummüsəlman normatividir.

"İsmət" - məsumluq anlayışını bildirib peyğəmbələrin (ə) günahsızlığını etiqad-əqidə müstəvisində əsaslandırır. Bunun "Qurani-Kərim"dəki ən möhkəm istinadgahı "Allah səni insanlardan qoruyacaq" ayəsidir. ("Maidə"-67). Ayənin "Allah səni insanlardan qoruyacaq" cümləsi Peyğəmbərin(s) bu ayədə nazil olan və bəyan edilməsi əmr edilən hökmü çatdırmaqdandır ehtiyatlandığını, hökmü elan edəcəyi təqdirdə, Peyğəmbərin (s) canına təhlükə yaranacağı, və ya dinin natamam qalacağı ilə bağlı qorxu keçirdiyini ifadə edir. Məlumdur ki, Peyğəmbər(s) öldürüleceyindən əsla qorxmamışdır. Bütün ömrünü Allah yolunda çalışmağa sərf etməsi və bu yolda fədakarlıq göstərməsi də onun öz canından qorxmadığını deməyə əsas verir.

Peyğəmbərin(s) qorxusu bundan idi ki, bu hökmü elan etdikdən sonra insanlar Peyğəmbəri(s) elə şeylə ittihəm edərdilər ki, bu hökm uğursuzluğa düçər olardı. Allah-təala bu ayədə Peyğəmbərə(s) onu insanların təhlükəsindən qoruyacaqı ilə bağlı zəmanət verir. ("Qurani-Kərim"in Azərbaycan dilinə tərcümə və izahı. Ayətullah-üzümə Nasir Məkarim Şirazi. Bakı-2017, səh.119).

Bu prinsip İslamda geniş yer tutub, "zəllə" - tərkövla kimi əlavə məvhümlərin yaranmasına yol açmışdır. Belə ki, ənənəvi düşüncədə "zəllə" dedikdə hər hansı bir nəbi və mürsəl peyğəmbərlərin yol verdiyi xırda yanlışlıq, "tərkövla" dedikdə isə mürsəl və ülüləzm peyğəmbərlərin indi çatdığı yüksək məqama daha öncə çatmadığına görə keçirdiyi iztirab nəzərdə tutulur.

"Fətanət" məvhumu daha çox iti zəkanı bildirən əqli-mənəvi əlamət kimi anlaşılır, sözlə işin vəhdətindən ibarət olan "sidq" və "əqidə" mübarizliyi anlamına gələn təbliğ məvhümları ilə üzvi uyarlıq içində bir şəbəkə təşkil etməkdədir.

Beytin ikinci misrası isə büssütün bir əqidə rəmzi-nə çevrilməkdədir. Belə ki, "bivücud", "bikərəm" və

"bişəriət" tipləri bitəriqətin hansı ölçüdə və nə dərəcədə qorxulu bir ictimai fiqura çevrilə biləcəyini yeterincə aydın göstərir.

3.Bibəsərdən məniyi-şövqü kamali-mərifət, Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!

(Qəlbi kor, vicdanı yatmış olan kimsədən yetkin və bitkin Allahtanıma ucalığına yüksəlməkdən duyulan əlçatmaz, ünyetməz eşqin dərindən-dərin anlamını, dünyanın get-gəlindən bùsbütün məlumatsız olan nadandan da, cahildən də ariflərə layiq fikir mübadiləsi ummağına axı nə ad verək?!)

Göründüyü kimi lirik mən burada şəxsiyyət bütövlüyü yönündəki dəruni axtarışlarını bir az da dərinləşdirir, genişləndirir. "Bibəsirət" və "bixəbər" səciyyələndirmələri naqis və natamam insan tipinin daha iki eybəcər keyfiyyətini önə çəkir. Bibəsər tipi "Qurani-Kərim"də əksini tapmışdır: "O gün bütün insanları öz rəhbərləri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ əlinə verilənlər onu(sevinə-sevinə) oxuyacaq və onlara xurma çeyirdəyinin kəsiyindəki tel qədər zülm edilməyəcəkdir; bu dünyada kor olan (haqqı görə bilməyən) kəs axırtıdə də kor və daha azgrün olacaq". ("İsra" 71-72.)

Ayənin başlangıcında rəhbərlik və onun insan həyatındaki roluna işarə edilmişdir. Bu ayəyə əsasən peyğəmbərlər və onların canişinlərinin rəhbərliyini qəbul edənlər öz rəhbərləri ilə, Şeytan və azgrün rəhbərləri özlərinə rəhbər seçənlər isə onlarla olacaqlar. Xülasə, bu dünyada olan rəhbərlik və ardıcılıq əlaqəsi o dünyada özünü tam şəkildə əks etdirəcək. Nicat tapanlar və əzaba düçər olanlar məhz, bu prinsip əsasında müəyyən ediləcək. Burada insanın kamilləşməsi üçün zəruri olan vasitələrdən birinə işarə edilməklə yanaşı, insanlara rəhbərlik seçimində çox diqqətli olmaq, öz fikir və idarəcilik programını hər adamın da əlinə verməmek xəbərdarlığı verilir. Hədislərin birində İmam Sadiq(ə) belə buyurmuşdur: "Siz Allaha təşəkkür etmirsiniz? Qiymət günü Allah hər bir dəstəni seçdiyi rəhbərlə çağıracaq. Bizi də Peyğəmbərlə çağıracaq. Həmin vaxt siz bizə pənah gətirəcəksiniz. Hara baxırsınız? And olsun Kəbənin Allahına, sizi Cənnətə doğru aparacaqlar (bu cümləni üç dəfə təkrar etdi)". ("Qurani-Kərim"in Azərbaycan dilinə tərcümə və izahı. Ayətullah -üzəhma Nasir Məkarim Şirazi. Bakı-2017.səh 289).

Ulu Yaradan bu şanlı, ilahi bəyanatda lider və ideologiya problemi, şəxsiyyət və məfkurə məsələsi yönündə rəhbərlik qurumunun cəmiyyətin ictimai həyatındaki danılmaz yeri ilə bağlı son dərəcə dəqiqlik hökm verir. Qətiyyən ötəri deyildir ki, məsələnin bu

tərəfi "Qurani-Kərim"də dəfələrlə vurgulanır. (bax. "Əraf-6", "Nəhl-93"). Bunu beytin ümumi məzmununa və fikri axarına qovuşdurduqda şairin bibəsər və bixəbər səciyyələndirmələrini yalnız ailə, məşət sferası və bəsit əxlaq dərsi ilə məhtudlaşdırıldığı aydın olur. Odur ki, Nəsimi dördüncü beysi çox sadə deyir:

4. Hər qayanın ləli olmaz, hər dənizin gövhəri, Hər sədəfdən lölöi-mərcan umarsan, nə əcəb!

(hər iri daş parçasının içinde ləl-cəvahirat, hər ucu-bucağı görünməyən dənizin dibində inci və hər balıqqlağında sədəflik nişanəsi və mirvari axtarmanın yeri yoxdur).

Burada Nəsiminin xələfi Füzulinin "Şikyətnamə"dəki:

*Bağlamaz hər sukuşə meyveyi-tər,
Əksəri bitdiyi yerində itər! - beysi yada düşür.*

Ancaq Xəqanının "Meratüs-səfa" (Təmiz güzgü) qəsidəsinin ilk beytleri Nəsiminin söyləmək istədiyi müləhizələri daha möhkəm əsaslandırmaqdadır:

*Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlisbəni.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərəxan,
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kani.*

(X.Şirvani. Seçilmiş əsərləri. Bakı. "Yazıçı", 1987.səh.99).

Sırf sənətkarlıq baxımından isə diqqəti bu çəkir ki, Nəsimi beytde şeirin buraya dək olan bölümündə mürekkeb ərəb-fars izafətləri ilə verdiyi insan tiplərini "hər qaya", "hər dəniz", "hər sədəf" kimi folklor dənişiq üslublu obrazlı deyimlərlə ifadə etmişdir. Bu isə şairin xəlqi-mədəni köklərə bağlılığından, milli-mənvi dəyərləri sadə və səmimi el dilində xalq düşünüşünə yaxın bir şəkildə qələmə almaq istəyinin gücündən xəbər verir.

Qəzəlin orijinal cəhəti budur ki, Nəsimi şeirin qalan bölümünü ümumi sözlərlə, mücərrəd fikirlərlə yox, aydın və birmənalı ictimai-siyasi semistikə - işarələr düzümü və kodlaşdırılmış xüsusi isimlərlə davam etdirir:

Məsələn:

5. Çün əzazil əhsəni-təqvimə baş endirmədi, Ana sirri-Kəbəyi-Hənnan umarsan, nə əcəb!

(İblis, şeytan ən gözəl şəkildə yaradılışa - insana təzim etmədiyi üçün axı sən onda necə ulu Kəbə evinin mətləblərini axtara bilərsən?)

İlk baxışda beyt sırf İslami motivləşmə təsiri bağışlayır. Əlbəttə, bu vardır. Ancaq şeirin ümumi və fikir axarı göstərir ki, bu daha çox üst qat olub dərin düşüncə qatlarına enə bilməyə qulluq edən bir ədəbi priyomdur. Belə ki, Nəsimi burada "əzazil" dedikdə za-

hirən şeytanı, batinən isə Əmir Teymuru, "əhsəni-təqvim" dedikdə zahirən kamil insanı, batinən isə Fəzlullahı nəzərdə tutur. Bütünlükə Fəzlullahın şənində dediyi aşağıdakı qəzəl birmənalı surətdə burada söhbətin hürufizm banisindən getdiyini sübuta yetirir:

Ey camalin məzhəri zatü sifat,

Səndə zahir oldu rəsmi -feli - zat.

(İ.Nəsimi. Seçilmiş əsərləri. Bakı. "Azərnəşr", 1973. səh.504)

(sən ey mübarək üzü ilahizad və sifətlərin ortaya çıxdığı ulu yer olan kamillər-kamili şəxsiyyət, ilahi iradənin gerçəkləşmə üsulları məhz, sənin davranış və hərəkətlərində bütün aydınlığı və genişliyi ilə özünü göstərdi).

Ey üzündür həq təala güzgüsü,

Pərtövi-çöhrəndən oldu kainat.

(Ey üzü Ulu Yaradını eks etmə güzgüsünə çevrilən mürşüd. Kainat sənin mübarək camalının nurundan əmələ gəldi, o nurun Ulu Yaradının uca qatındaçı hörməti xatirinə yaradıldı).

Müşəfin -övraqü ayəti üzün,

Qaşların mehrabına qıldım salat.

("Quran"ın şanlı ayələri sənin üz kitabının vərəqlərində yazılmışdır. Odur ki, mən namaz qılarkən məhz, sənin qaşlarını özümə mehrab bildim).

Dilədim zər ləblərindən, ey nigar,

Sər də buyurmadı lələ zəkat.

(Ey nigar, ey Fəzlullah, sənin dodaqlarından qızıl tek sözlər eşitmək dilədim, ancaq, o sözləri nafəhməslərə deməyəcəyimə söz verirəm. Çünkü, şəriətdə (yerin təkindən tapılmış mədəndən) ələ gələn vari-datdan zəkat vermək buyrulmur).

Ey Nəsimi - "Cavidani-namə"dir,

Həlli -əşkali-cəmii müşkülat.

(Ey Nəsimi, hər cür çətinliyin həll yolu Fəzlullah Nəimi Astrabadının aparıcı məfkurəvi əsəri olan "Cavidannamə" adlı fəlsəfi traktatında əksini tapmışdır).

Göründüyü kimi, "Zatü sifat", "rəsmi-feli-zat", "həqq-təala güzgüsü", "müşəf", "mehrab", "səlat", "şər", "zəkat" kimi sırf dini-islami terminologiya Nəsiminin Nəimiyə ən uca İslami dəyərlərlə bağladığını, onun düşüncə, danışq və davranışlarını bəşəriyyətin yeganə çıxış yolu saydığını göstərir. Bütün bunlar "Qurani-Kərim" leksimi olan "Əhsənə-təqvim" i məhz, F.Nəimi kimi görməyi qaçılmaz edir. Mübarək "Tin" surəsinin 4-cü ayəsindən götürülmüş buna bənzər ifadələr müqəddəs kitabımızın başqa yerlərində də vardır. Məsələn, "Qurani-Kərim" in "İsra" (Gecə səfəri) adlı 17-ci surəsinin 70-ci ayəsində oxuyuruq: "Biz Adəm övladlarını hörmətlə etdik, onları qu-

ruda və dənizdə (miniklərlə) daşıdıq, pak nemətlər-dən onlara ruzi verdik və onları yaratdıqlarımızın çoxundan üstün elədik".

Bu ayəyə əsasən insan yaranmışların çoxundan üstündür. Görəsən, insan mələklərdən də üstündür? Təfsirçilər bu suala müxtəlif cavablar vermişlər. Ancaq, böyük ehtimalla ayənin nəzər-nöqtəsi ümumiyyətlə, mələklərin insandan, və ya insanların mələk-dən üstün olması məsələsi deyil. Ayənin əsas məqsədi insanın heyvanlardan və cinlərdən üstün olduğunu çatdırmaqdır. "Mələk üstündür, yoxsa insan?" sualına gəldikdə isə deməliyik ki, məqamca mələk adı bir insandan üstündür. Çünkü, onlar paklıq, təmizlik və ixlasın yüksək zirvəsindədirler. Buna görə də özünü çirkin xüsusiyyətlərdən təmizləməmiş insandan üstündürler. Lakin, insan Allahın təyin etdiyi kamillik yolu ilə irəliləyərsə, hətta mələklərin belə çata bilmədiyi məqama yüksələ bilər. Belə ki, mələklərin kamil insan nümunəsi olan Adəmin(ə) qarşısında təzim edib təvazökarlıq göstərməsindən xəbər verən Quran ayəsi bu fikri açıq şəkildə təsdiq edir. İmam Əli(ə) hədilərinin birində belə buyurmuşdur: "Allah-təala mələklərə ağıl verib şəhvət vermədi, heyvanlara şəhvət verib ağıl vermədi, insanlara isə hər ikisini verdi. Ağlı şəhvətinə qalib gələn insan mələkdən üstün, şəhvəti ağlına qalib gələn isə heyvanlardan aşağı olar". ("Qurani-Kərim" in Azərbaycan dilinə tərcümə və izahı. Ayətullah-üzümə Nasir Məkarim Şirazi. Bakı. 2017. səh.289).

Lakin, beytı gərəyincə qavramaqdən ötrü istər-is-təməz İblis-Adəm qissəsinə də göz gəzdirməliyik. Müqəddəs kitabımızın bir neçə yerində ("Bəqərə".30-39; "Əraf" 11-26; "Sad" 71-78; və s) yer alan bu qissədən çıxan əsas hissə kamil insanın Allah-təaladan sonra bu böyüklükdəki kainatda ikinci böyük hikmət və qüdrət sahibi olması müddəasıdır. Belə olan surətdə beytin birinci misrası bu müddəənin bir ideya kimi, ikinci misrası isə bir yekun qənaəti kimi səslənməsi anlamına gəlir və "sirri-Kəbəyi-Hənnan" tərkibi kamil insan yerində çıxış etmiş olur. Bu isə şairin orta əsrlərin qaranlıq mühitində qazandığı olduqca dəyərli bir yaradıcılıq uğurudur.

**6. Divi-naməhrəm, ki, tutmaz ismi-əzəmdən xəbər,
Əhri-məndən rəhməti - rəhman umarsan, nə əcəb!**

(Allahın böyük adlarından ibarət olan ən təsirli duanı saya salmayan hər kəsə yad yabançı mövqədə duran divdən atəşpərəstlərin şər məbudu sayılı An-qramanyudan rəhman Allahın bitib tükənməz rəhmət, şəfqət, inayət, mərhəmət, məxfirət və rəğbətini ummaq özü özlüyündə tamamilə mənasız deyilmi?).

Nəsiminin Əmir Teymur rejimi ilə kəskin münasi-bətlərdə olması bəllidir. Ötəri deyildir ki, ictimai-siyasi fəallıq baxımından hürufiləri səfəvilərlə tutuşdururlar. Bir az da irəli gedərək hürufiləri səfəvilərin sə-ləfi sayanlar da vardır. Bu yönələrə göründükdə ənənəvi qəzəl leksikonu üçün xarakterik olmayan divi-naməh-rəm izafəti istər-istəməz lirik mənzərəyə bir ağırlıq gətirir, yad cisim təsiri bağışlayır, qulağa yabançı gə-lir və səriştəli oxucu dərhal diksinir. Nəsimi kimi ustاد bir sənətkar isə durduğu yerdə belə etməzdə. De-məli, şair bu zaman gizli təriqət məqsədi güdürmüş. Digər tərəfdən ənənəyə nisbətən yaxın olmasına bax-mayaraq "Əhrimən" obrazı da bu kontekstdə divi-na-məhrəm qədər məqsədyönlülük qazanır. Bu isə bir daha göstərir ki, başqa ədiblərdən fərqli olaraq Nəsi-midən danışdıqda dövrün ictimai situasiyasından də-rindən xəbərdar olmaq qaćılmazdır. Şair şeirin növbəti beytlərində Əmir Teymur rejiminin ideoloji carçılara-na çevrilmiş ruhani silkini nəzərə alır:

**7. Hiç imiş zöhdüvü-zərqü, zahidin əfsanəsi,
Şol fəqihdən məniyi-Quran umarsan, nə əcəb!**

(Zahidin büsbütün əfsanədən, nağıldan ibarət olan öz puç mövqeyini təqvalılıq və möminlik nümunəsi kimi cəmiyyətə sırası heçə bərabərdir. Sən bunu bilə-bilə o əllaməci, din mübəlligindən Quranın həqiqi mənasını necə umursan axı?!).

"Qurani-Kərim"in möğzi Nəsimini həmişə dərin-dən düşündürmiş, bunun yetərincə üzə çıxarılmama-sı şairi daima narahat etmişdir. Keçən söhbətdə ilk iki beytini verib açıqladığımız "Oxu" rədifli qəzəl bunun bariz təzahürüdür.

**8. Umma hər qəlbə dəğəldən aşiqin əsrarını,
Kafirin könlündə sən iman umarsan, nə əcəb!**

(Qəlbə qarğı kimi qara olan hər ruhanidən əsl Allah bəndələrinin sırlarını umma, bu, sənin kafir könlündə iman nuru axtarmağın tək büsbütün mənasız bir iş olmazdım?)

İrfana görə, suçun, gündən rəngi qaradır.

"Dəftəri-əmalimin xətti xətadəndir siyah,

Qan tökər çeşmi-xəyal etdikcə hövi-məhşəri" - şəklindəki məşhur Füzuli beyti bu təsəvvürün orta yü-zilliklər poeziyasında necə möhkəm kök saldığını və nə qədər geniş yayıldığını göstərir. Bu, 5-ci İmamımız İmam Məhəmməd Baqırın(ə) bəlli hədisindən qaynaqlanır: "Hər bir qəlb bir ağ səhifə kimidir. İnsan günah etdikcə həmin səhifəyə bir qara nöqtə düşər".

Qarğanın istər folklor və xalq məişətində, istərsə də dini əsatirlərdə uğursuzluq rəmzi, günahkarlıq simvolu sayılması Nəsiminin bir daha xəlqi-mədəni

qaynaqlara həssas yanaşmasından soraq verir. Aşağı-dakı bayatılar qarğı ilə bağlı o anlayışın şifahi ədəbi-yatımızdakı güclü yerini göstərir:

*Bu dağlara qondu sar,
Əkdim ağaç, verdi bar.
Sırri dostuna demə,
Dostunun da dostu var.*

*Dağlarda qar qalandı,
Qar yağdı, qar qalandı.
Qargalar laçın oldu,
Laçınlar qarqalandı.*

*Cəfər Cabbarının "Bilənlərə" rədifli qəzəlini:
Ey dil, baxırmışan gölü dərya bilənlərə,*

Sağı-siyahi bülbüllü-şeyda bilənlərə. - deyə başla-ması göstərir ki, bu motiv XX əsrin əvvəllerinədək iş-lək olmuşdur. Bu isə o deməkdir ki, Nəsimi ırsı uzaq vuran top kimi öz bədii təsir gücünü hər zaman qoruya-b saxlamışdır.

**9. Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa,
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!**

(Ey Nəsimi, vəfasızdan vəfalılıq gözləmə, axı, bu necə ola bilər ki, sən hələ də vəfasızın imana gəlib əhdinə əməl edəcəyini düşünürsən?).

Beləliklə, aydın olur ki, "Nə əcəb" rədifli bu qəzəl Nəsiminin bütöv şəxsiyyət sorağı ilə yola çıxıb, ən müxtəlif dini-fəlsəfi və estetik qaynaqlara üz tutduğunu bu yönələrə var gücü ilə axtarış apardığını və bütün bunları yüksək bədiiliklə qələmə aldığı müasirləri və gələcək həmvətənləri üçün çox dərin məzmunlu bir fəlsəfi poeziya qoyub getdiyini danılmaz biçimdə göstərir və şairin zəngin mənəviyyatından, gözəl əx-laqından və böyük şəxsiyyətindən soraq verir.

İstifadə olunmuş ədəbiyyat:

1. S.İ.Nəsimi, "Mən bu cahana sığmazam", Bakı, "Gənclik", 1991

2. İ.Nəsimi, Seçilmiş əsərləri, Bakı, "Azərnəşr", 1973

3. X.Şirvani, Seçilmiş əsərləri, Bakı, "Yazıcı", 1987

4. "Qurani-Kərim"in Azərbaycan dilinə tərcümə və izahı, Ayətullah-üzma Nasir Məkarim Şirazi, Bakı, 2017

VƏRAGA ALMASOV,
Filologiya üzrə fəlsəfə doktoru
HƏSƏN HÜSEYNİ,
təhqiqatçı